



Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və yüksək Texnologiyalar Nazirliyi.
DÖVLƏT DƏNİZ AGENTLİYİ
Ministry of Transport, Communication and High Technologies of the Republic of Azerbaijan
THE STATE MARITIME AGENCY
Dənizçinin Tibbi Sertificatından Çıxarış
Extract From Seafarers Medical Certificate

I. Dənizçi haqqında məlumat / Seafarer information

1.1 Soyadı / Last name İlhamov 1.2 Adı / First name Sənan 1.3 Atasının adı / Patronymic Əlikamil
1.4 Doğum tarixi / Date of birth 22.12.1936 1.5 Doğulduğu yer / Place of birth Azerbaijan Republic 1.6 Milliyyəti / Nationality: Azerbaijani
1.7 Cinsi / Gender M 1.8 Gəmidəki vəzifələr / Position on board: ☐ Göyərte / Deck ☐ Maşın / Engine ☒ Dəpə / Catering ☐ Digər / Other
1.9 Şəxsiyyəti təsdiq edən sənəd müayinə yerində yoxlanılıbmı? ☒ Bəli / Y ☐ Xeyr / N
Whether documents proving the identity of the seafarer are checked up on inspection place?

II. Praktiki tibb fəaliyyəti ilə məşğul olan tanınmış həkimin bəyannaməsi / Declaration of the recognized medical practitioner

2.1 Əşitmə qabiliyyəti DHDNÇ Məcəlləsinin A-1/9 bölməsinin standartlarına cavab verir: ☒ Bəli / Y ☐ Xeyr / N
Hearing meets the standards in STCW A-1/9:

Sağ qulaq / Right ear Sol qulaq / Left ear
☒ Bəli / Y ☐ Xeyr / N ☒ Bəli / Y ☐ Xeyr / N

2.2 Əşitmə vasitələri olmadan eşitmə qabiliyyəti qənaətbəxşdirirmi? / Unaided hearing satisfactory? ☒ Bəli / Y ☐ Xeyr / N
Sağ qulaq / Right ear Sol qulaq / Left ear
☒ Bəli / Y ☐ Xeyr / N ☒ Bəli / Y ☐ Xeyr / N

2.3 Nitq və pıçıldatma test (metr) / Speech and whisper test (metres)

Normal/ whisper

Sağ qulaq / Right ear ☒ ☒
Sol qulaq / Left ear ☒ ☒

2.4 Görmə itiliyi DHDNÇ Məcəlləsinin A-1/9 bölməsinin standartlarına cavab verirmi? ☒ Bəli / Y ☐ Xeyr / N
Visual acuity meets standards in STCW A-1/9?

Sağ göz / Right eye Sol göz / Left eye
☒ Bəli / Y ☐ Xeyr / N ☒ Bəli / Y ☐ Xeyr / N

2.5 Rəng seçmə qabiliyyəti DHDNÇ Məcəlləsinin A-1/9 bölməsinin standartlarına cavab verirmi? ☒ Bəli / Y ☐ Xeyr / N
Color vision meets standards in STCW A-1/9?

Sağ göz / Right eye Sol göz / Left eye
☒ Bəli / Y ☐ Xeyr / N ☒ Bəli / Y ☐ Xeyr / N
Sonuncu yoxlamanın tarixi / Date of the last inspection 24.02.2024

2.6 Narkotik vasitələrdən asılılıq müşahidə olunurmu? / Is drug addiction observed?

- ☐ Bəli / Y
☒ Xeyr / N

2.7 Psixiatr tərəfindən hər hansı bir psixi pozğunluq aşkar olunurmu?
Has any psychological disorder been identified by a psychiatrist?

- ☐ Bəli / Y
☒ Xeyr / N

2.8 Dənizçinin, dənizdə iş zamanı ağırlaşan və ya bu işə onu yararsız edən və ya gəmidə digər heyətin sağlamlığına təhlükə yaradan xəstəlikləri varmı?
Is the seafarer suffering from any disease likely to be aggravated by service at sea or to render the seafarer unfit for such service or to endanger the health of other persons on board?

- ☐ Bəli / Y
☒ Xeyr / N

2.9 Müayinənin tarixi: (gün, ay, il) / Date of examination (day, month, year)

24.04.2024

2.10 Sertifikatın son etibarlılıq tarixi: (gün, ay, il) / Expire date of certificate: (day, month, year)

24.04.2026

2.11 Müayinə olunanın şəxsi bəyanatlarına, mənim tibbi müayinəmə və yuxarıda qeyd olunmuş diaqnostik yoxlama nəticələrinə əsasən bildirim ki, müayinə olunan tibbi cəhətdən:

On the basis of the examinees personal declaration, my clinical examination and the diagnostic test results recorded above,

I declare that the examinee medically:

☒ Müşahidə vəzifəsinə yararlıdır / Fit for look-out duty
Yararlı / Fit
Yararsız / Unfit

Göyərte / Deck
☐
☐

☐ Müşahidə vəzifəsinə yararlı deyil / Not fit for look
Maşın / Engine
İş / Catering
Digər / Other

Fit for Duty

☒ Məhdudiyyətsiz / Without restriction
☐ Məhdudiyyətli / With restriction
☐ Görünmə vasitəsi tələb olunur / Visual aid required
☐ Bəli / Y
☐ Xeyr / N

III. Sertifikatı verən təşkilat haqqında məlumat / Details of the certificate issuing authority

Unikal-AMMC Uniklinika Tibb Mərkəzi
Unikal-AMMC Uniclinika Medical Clinic Center

Uniklinika
Gəmilərdə işləmək
üçün yararlıdır.
Fit for work on vessels

3.1 Səlahiyyətli şəxsin imzası: / Signature of the authorized person: Aghayeva F.M.

3.2 Sertifikatı verən təşkilatın (adı daxil olmaqla) möhürü / Official stamp (including name) of the organization issuing the certificate

3.3 Sertifikatı verən təşkilatın ünvanı / Address of the organization issuing the certificate
Az. Rep. Bakı şəhəri K. Kərimzadə küç. 115.
115.K.Kərimzadə küçəsi, Yasmafskiy district, AZ 1005 Baku, Azerbaijan Republic

Elektron poçt ünvanı / E-mail: unikal-115@mail.ru

Telefon / Phone: (+99412)5108060 Fax: (+99412)5106246

3.4 Dənizçinin, sertifikatın məzmunu ilə və A-1/9-cü bölmənin 5-ci bəndinə müvafiq olaraq onun apelyasiya hüququ barəsində məlumatlandırılmasını təsdiq edən imzası:
Seafarers signature-confirming that the seafarer has been informed of the content of the certificate and of the right to a review in accordance with paragraph 5 of section A-1/9:

TİBBİ MÜAYİNƏ BƏT-in KONVENSIYALARININ (№ 147 və 73) VƏ BDT-nin DHDNÇ BEYNƏLXALQ
KONVENSIYASININ A-1/9-cü BÖLMƏSİNƏ UYGUN OLARAQ KEÇİRİLİB.
MEDICAL EXAMINATION CARRIED OUT IN ACCORDANCE WITH THE ILO CONVENTION (№ 147 and 73)
And SECTION A-1/9, INTERNATIONAL CONVENTION STCW OF IMO